

**AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİ VƏ
QAZAXİSTAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİ
ARASINDA MƏHKƏMƏ EKSPERTİZASI SAHƏSİNDƏ
ƏMƏKDAŞLIQ HAQQINDA**

SAZİŞ

Bundan sonra «Tərəflər» adlandırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Qazaxıstan Respublikası Ədliyyə Nazirliyi,

məhkəmə ekspertizası sahəsində əlaqələrin tənzimlənməsinə səy göstərərək və mövcud dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinin hər iki Tərəfin milli maraqlarına cavab verdiyini hesab edərək,

hüquq və hüquqitəbqiyyətmə praktikası sahəsində əməkdaşlığın inkişaf etdirilməsi yolu ilə gələcək münasibətlərin möhkəmləndirilməsi məqsədi ilə, aşağıdakılar barəsində razılığa gəldilər,

MADDƏ 1

Tərəflər məhkəmə ekspertizasının əsas nəzəri və metodiki problemlərinin yenidən işlənməsi üzrə elmi-tədqiqat işləri sahəsində əməkdaşlığın həyata keçirilməsi, ekspertiza tədqiqatının mövcud metodlarının təkmilləşdirilməsi və eləcə də yeni metodların və metodikanın yaradılması, ekspert profilaktikasının səmərəliliyi sahəsində əməkdaşlığı həyata keçirirlər.

MADDƏ 2

Tərəflər Əməkdaşlıq əlaqələrini bir-biriləri ilə birbaşa və Azərbaycan Respublikası Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunu və Qazaxıstan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutu vasitəsilə həyata keçirəcəklər.

MADDƏ 3

Tərəflər səlahiyyətlərinə aid məhkəmə ekspertizası sahəsində əməkdaşlığı aşağıdakı fəaliyyət istiqamətlərində inkişaf etdirəcəklər:

- məhkəmə ekspertizası problemləri üzrə elmi işin əlaqələndirilməsi, metodlarının və metodikasının birgə işlənməsi;
- informasiya – sorğu fəaliyyəti sahəsində məlumat mübadiləsi;
- yeni metod və metodikanın öyrənilməsi üçün birgə məktəblərin, seminarların, kursların keçirilməsi;

- ekspert və elmi kadrların hazırlanması və ixtisaslarının artırılması sahəsində əməkdaşlıq;
- stajorların mübadiləsi;
- ekspert rəyinin və elmi işləmələrin resenziyalaşdırılması;
- metodik və elmi ədəbiyyatın mübadiləsi;
- ekspert və elmi ədəbiyyat məsələlərində bir-birinə elmi-metodik və praktiki köməklik göstərilməsi.

MADDƏ 4

Tərəflər qarşılıqlı razılaşdırma yolu ilə bu Sazişdə nəzərdə tutulmayan, lakin Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədlərinə cavab verən tədbirlərə kömək edəcəklər.

MADDƏ 5

Hazırkı Sazişin fəaliyyəti ilə bağlı olan öhdəlikləri Tərəflər əvəzsiz əsasda yerinə yetirməyi öz üzərlərinə götürürlər.

MADDƏ 6

Tərəflərin qarşılıqlı razılığı ilə hazırkı Sazişə yazılı formada əlavə və dəyişikliklər edilə bilər.

Tərəflər bu Sazişin fəaliyyət dairəsi ilə bağlı mübahisə və fikir ayrılıqlarını ikitərəfli danışıqlar və məsləhətləşmələr yolu ilə həll edəcəklər.

MADDƏ 7

Bu Saziş imzalandığı andan qüvvəyə minir.

Tərəflərdən hər hansı biri Sazişi denonsasiya edə bilər və öz qüvvəsini digər Tərəfin denonsasiya haqqında məlumat alındığı gündən altı ay müddət qurtardıqdan sonra itirir.

Bu Saziş Almatı şəhərində «10» iyun 1997-ci ildə Azərbaycan, qazax və rus dillərində iki əsas nüsxədə imzalanmışdır, həmçinin bütün mətnlər eyni qüvvəyə malikdir. Hazırkı Sazişin mətninin təfsiri məsələlərində tərəflər rus dilində olan mətndən istifadə edəcəklər.

AZƏRBAYCAN RESPUBLİKASI
ƏDLİYYƏ NAZİRLİYİ
ADINDAN

QAZAXISTAN RESPUBLİKASI
ƏDLİYYƏ NAZİRLİYİ
ADINDAN